



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azərikimya” İstehsalat Birliyi

“Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun Etilen (EP-300) və Polietilen (Polimir-120) istehsalatlarının itki və material balansının hesablanması və hesabatların təqdim edilməsinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (31007-16) elan edir.

müsabiqənin nömrəsi

I.	<p>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</p> <ul style="list-style-type: none">▪ Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>);▪ İştirak haqqının ödənilməsi barədə bank sənədi (<i>ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir</i>);▪ Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır</i>) <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.04.2016-cı il (<i>ən geci müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən 7 iş günü əvvəl</i>), Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis/rus dillərində (<i>tələb olunan əcnəbi dil</i>) Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsbəqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
II.	<p>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</p> <ul style="list-style-type: none">▪ Müsabiqə təklifi bir əsl və iki (<i>tələb olunan surətlərin sayı</i>) surəti olmaqla 18.04.2016-cı il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.▪ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III.	<p>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</p> <ul style="list-style-type: none">▪ Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus (<i>şərtlər toplusunun hazırlandığı digər dillər</i>) dilində əldə etmək istəyənlər 118 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. <p>▪ Hesab nömrəsi:</p> <p>Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X</p> <ul style="list-style-type: none">▪ İştirak haqqı heç bir halda geri qaytarılmır.
IV.	<p>Müqavilənin icra müddəti:</p> <p>Satınalma müqaviləsinin 2 ay müddətində yerinə yetirilməsi tələb olunur.</p>
V.	<p>Satınalan təşkilatın ünvanı:</p> <p>AZ5000 (<i>indeksnömrəsi</i>); Azərbaycan Respublikası, Sumqayıt şəhəri (<i>yerləşdiyi şəhər</i>); Səməd Vurğun küçəsi 86 (<i>yerləşdiyi küçə və ya prospekt</i>); “Azərikimya” İB-nin inzibati binası, 5-ci mərtəbə (<i>yerləşdiyi bina, mərtəbə</i>).</p> <p>Əlaqələndirici şəxs:</p> <p>Gülməliyev Rövşən.</p>

	<p>Təmir-tikinti şöbəsi, rəis müavini +994125212916 (daxili 31-149) +994 12 521 25 34 rovshan.gulmaliyev@socar.az</p>
VI.	<p><i>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:</i></p> <p>www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)</p>
VII.	<p><i>Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:</i></p> <p>Zərflərin açılışı 18.04.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.</p>
VIII.	<p><i>Müsabiqənin nəticəsi haqqında məlumat:</i></p> <p>Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards</p>

“Azərikimya” İstehsalat Birliyinin Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

**AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT
SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN
MÜRACİƏT MƏKTUBU**

_____ şəhəri

“__” _____ 20__-c- il

_____ №

**“SOCAR”ın “Azərikimya” İB-nin
Satınalmalar qrupunun rəhbəri cənab Sərvər Ağayev,**

Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Azərikimya” İB-i tərəfindən “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun Etilen (EP-300) və Polietilen (Polimir-120) istehsalatlarının itki və material balansının hesablanması və hesabatların təqdim edilməsinə dair xidmətin satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir] nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: _____
- Əlaqələndirici şəxsin vəzifəsi: _____
- Telefon nömrəsi: _____
- Faks nömrəsi: _____
- Elektron ünvan: _____

Qoşma:

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.*

(səlahiyyətli şəxsin A.A.S)

(səlahiyyətli şəxsin imzası)

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN (*İŞLƏRİN VƏ YA XİDMƏTLƏRİN*) SİYAHISI

1. “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun Etilen (EP-300) və Polietilen (Polimir-120) istehsalatlarının itki və material balansının hesablanması və hesabatların təqdim edilməsinə dair xidmət